



## 15 Sentyabr Bakının İşgaldan Azad Edildiyi Gündür

Romanovlar sülaləsinin faciəvi sonu və çarizmin süquta uğradılması ilə böyük bir imperiyanın hökmənləri başa çatdı. Çar Rusiyasının uzun illər müstəmləkəsi altında saxladığı ölkələrin müqəddəratlarını özləri həll etmələri üçün tarixi şərait yarandı. İllərdir ki, Azərbaycanın azadlığı, müstəqilliyi arzusu ilə yaşayan, bunun üçün mücadilə edən, mübarizə aparan azərbaycanlılar zamanı fəvtə vermədilər...

### Müstəqillik günəşinin işiq saçdığı gün...

Hələ 1917-ci ilin 9 martında Rusiya imperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəciliğ sisteminin - canişinliyin ləğvi qərarını vermişdi. Yeni qurum - Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət olan Zaqqafqaziya Xüsusi Komitəsi yaradılmışdı. 1918-ci ilin 14 fevralında isə Ümumrusiya parlamentində Müəssisələr Məclisinə Cənubi Qafqazdan seçilmiş azərbaycanlı, gürçü və erməni deputatlar Tiflisdə Cənubi Qafqaz (Zaqafqaziya) Seymini qurdular. Zaqqafqaziya Seyminin ilk iclası fevralın 23-də keçirildi. Aprelin 22-də Zaqqafqaziya seyminin deputatları paytaxtı Tiflis olmaqla Zaqqafqaziya Demokratik Federativ Respublikasının yaradığını bəyan etdilər.

1918-ci il mayın sonlarında Zaqqafqaziya Seymi dağıldı. Mayın 27-də Tiflisdə azərbaycanlı deputatlar fövqələdə iclas keçirdilər və Azərbaycanın müvəqqəti Milli Şurasını yaratdılar. Mayın 28-də, Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar verildi. Beləliklə, çətin, ağır günlərinin birində ölkəmizin azadlıq günü doğdu. Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. 1918-ci ilin 16 iyununda isə Cümhuriyyət hökuməti Tiflisdən Gəncəyə gələrək fəaliyyətini bu şəhərdə davam etdirdi.



# Tarixi qələbə

### Bakının işgalda olduğu bir vaxtda Cümhuriyyət hökumətinin ordु quruculuğu...

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dərhal silahlı qüvvələrin təşkilinə başladı. Hələ 1918-ci il mayın 28-də qəbul olunan "İstiqlal bəyannaməsi"ndə bildirilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmek üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Buna görə hökumət tərəfindən 25 min nəfərlik ordu yaradmaq vəzifəsi irəli sürüldü. Dövlət bütçəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Qurulacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi.

da" müqavilə imzalanmışdı. Müqaviləyə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürdü.

Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti Bakının işgalı ilə qane olmamışdı. Azərbaycanın müstəqilliyinə son qoymaq niyyətində idilər. Bu məqsədlə Bakı Sovetinin bolşevik-dəsnak orduyu iyunun 10-da Gəncə istiqamətində hücumaya keçdi. Yene də dinc insanlar bolşevik-dəsnak birləşmələri tərəfindən şəhid edildi. Azərbaycanlılara qarşı soyqırımı aparılır, evləri qarət olunur, talan edilirdi. Vəziyyət olunduqca acınacaq idi. Cümhuriyyət hökuməti iyunun 23-də ölkədə hərbi vəziyyət elan etdi. İyunun 27-dən iyulun 1-dək Goyçay ətrafında ağır döyüşlər oldu. Bakı Sovetinin qoşun-

Bolşeviklərə qarşı olan və Çar Rusiyasının İran ərazisində hərbi əməliyyat aparan kazak dəstəsinin komandanı polkovnik Lazar Biçeraxova tabe olan qüvvələr isə həmin vaxt Bakının şimalında, Biləcəri stansiyasında müdafiə mövqeyində idilər. General Denstervillə gizli razılığla gələn Biçeraxov bildirdi ki, türk qoşunlarına qarşı birgə əməliyyat aparmağa hazırlıdır. Ancaq o, iyulun 30-da Qafqaz İslam Ordusuna yeniləcəyini görüb dəstəsini cəbhə xəttindən çıxardı, Port-Petrovsk istiqamətində şimala çəkildi.

Qafqaz İslam Ordusu sentyabrın 14-nə keçən gecə Bakının işgalinə son qoymaq üçün yenidən hücumaya keçdi. Denstervilin qoşunu həmin günün axşamı gəmilərlə Bakını tərk etməli olduğunu. Səhəri gün - sentyabrın 15-də döyüşlər çox uzun sürmüdü. Sentrokəpi Diktatürü möglüb edildi. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu Osmanlı dövlətinin Qafqaz İsləm Ordusu ilə birgə Bakını və ətraf qəzaları işğaldan azad etdi.

Həmin o tarixi gündə - 1918-ci ilin 15 sentyabrında Gəncə şəhərində nəşrə başlayan ilk rəsmi dövlət qəzeti - "Azərbaycan" birinci nömrəsinə qələbə xəbərləri ilə başladı. Qəzətdə yazılırdı ki, Bakı azad edilərkən 30 min-dək silahlı düşmən əsir alınmış, çoxlu qənimət ələ keçirilmiş, şəhərdə sakitlik bərqrar olmuşdur.

Sentyabrın 15-də Nuri Paşa Gəncəyə göndərdiyi telegramda Azərbaycan hökumətini Bakıya dəvət etdirdi: "Gəncədə Azərbaycan Cümhuriyyəti Rəyasəti-Alisinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərini ziyarət etmək üzrə Heyəti-Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm, əfəndim. 15.09.18. Yaverani-həzrəti-şəhriyaridən. Farik-Nuru".

Azərbaycan Xalq Cümhuriyyəti Heyəti-Vükəla (Nazirlər Şurası) rəisi Fətəli xan Xoyskinin cavab telegramı bu məzmunda idi: "Qafqaz İsləm Ordusu komandanı səadətli Nuri paşa həzrətlərinə. Təhti-komandanızda olan casur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən xilas edildiyi münasibətlə millətin zati-həmiyyətpərvənələrinizə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftخار edərim, əfəndim. Heyəti-Vükəla rəisi Fətəli xan".

Şanlı zəfər münasibətilə sentyabrın 16-da hərbi parad keçirildi. Nuri paşa, Xəlil paşa, general Əliağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətin üzvləri, Bakı və ətraf kəndlərinin sakinləri tarixi paradda iştirak etdilər.

Cümhuriyyət hökumətinin rəsmiləri Bakıya qoşun bölmələrinin müşayiəti ilə daxil oldular. Bu tarixi qələbədən sonra, sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Azərbaycanın bütün ərazilərində bolşevik-dəsnak silahlı qüvvələrinin zülmlərinə son qoymuldu. Milli Ordumuzun İbrahim ağa Usubov, Hüseyn-xan Naxçıvanski, Həmid Qayıtabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generallarının adları hərb tariximizə obədi yazıldı.

Zəhra FƏRƏCOVA,  
"Azərbaycan"



Azərbaycanda mürəkkəb, ziddiyətli hadisələr cərəyan edir, təhlükəli hərbi-siyasi vəziyyət hökm sürürdü. 1918-ci il martın 31-dən başlayaraq erməni daşnak-bolşevik birləşmələrinin Bakıda azərbaycanlılara qarşı tövətdikləri qırğınlarda, soyqırımının qanlı izləri şəhərin küçələrində, evlərində qalırı. Qəddar daşnakların, bolşeviklərin sakinlərini işgəncələrlə qətlə yetirdikləri, sıkəst etdikləri, tarixi dəyərindən asılı olmayaraq bütün tibililərini atəşə tutduqları, dağıtdıqları, yandırıqları yer yalnız Bakı deyildi. Karabağ, Naxçıvan, Zəngəzur bölgələri, Şamaxı, Quba, Lənkəran və başqa yerlər daşnak-bolşevik birləşmələrinin etdikləri zülmlərdən hələ də inim-inim inləyirdi.

Problemlərinin, azadlıqına qənim kəsilən həm daxili, həm də xarici düşmənlərinin sayı-hesabı olmayan bir ölkədə Cümhuriyyət hökuməti bərqərar olurdu. Əksər sahələri yenidən, bəzilərini isə bünövrədən qurmaq lazımdı. Ən çətin, eyni zamanda da təcili həll edilməsi tələb olunan məsələlərdən biri ordu quruculuğu idi. Bu işin mürəkkəb tərəflərindən mühümü hərb elminə dərindən yiyələnmiş azərbaycanlı hərbçilərinin sayının azlığı idi. Çarizmin hərb sahəsində düşünülmüş siyaseti, uzun illər azərbaycanlıların əsgəri xidmətə çağırılmaması acı nəticələrini verirdi...

Azərbaycan Milli Şurası tərəfindən Tiflisdə təsdiq olunan ilk Hökumət Kabinetində Hərbi Nazirlik dəvar idi. "İstiqlal bəyannaməsi"ni imzalayan 26 nəfərdən biri - Xosrov bəy Sultanov hərbi nazir təyin olundu.

1918-ci il iyunun 26-da Cümhuriyyət Hökumətinin qərarı ilə Müsəlman korpusunun adı dəyişdirilib, Əlahiddə Azərbaycan korpusu adlandırıldı. General-leytenant Əliağa Şıxlinski korpusun komandiri vəzifəsinin icrasını davam etdirdi. Milli silahlı qüvvələrinin yaradılması istiqamətində Əlahiddə Azərbaycan korpusu vacib işlərə başladı.

Paytaxt Bakı Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin bolşevik-dəsnak silahlı qüvvələrinin işgalində idi. Müvəqqəti olaraq Gəncədə yerləşmiş milli hökumət Bakını işgaldən azad etmək üçün Bakı Sovetinin 18 minlik qoşununu möglüb etməliydi.

Hələ Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsində Azərbaycan təmsilçiləri İstanbulda gedərək Osmanlı dövlətindən kömək istəmişdilər. Hərbi nazir Ənvər paşa qardaşı Nuri paşa rəhbər olduğu hərbi hissələrlə Təbriz istiqamətindən Gəncəyə doğru hərəkət etmək əmrini vermişdi.

Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında 1918-ci il iyunun 4-də "Qarşılıqlı yardım və dostluq haqqın-

larının Gəncəyə yürüşünün qarşısında alındı. Goyçay, Kürdəmir, Ağsu, Şamaxı bolşevik-dəsnak işgalindən qurtuldu. Bakı isə hələ də azad ediləcəyi günü gözləyirdi...

### Qardaş köməyi

1918-ci il iyunun 31-də Bakı Xalq

Komissarları Sovetinin istəfa vermək-dən başqa yolu qalmadı. Bundan istifadə edən eser-mənşəviklər və daşnaklar avqustun 1-də Bakıda Sentrokəpi Diktatürü adlanan idarəetmə orqanı yaradılar. Yeni idarəetmə orqanının niyyəti bolşeviklərə divan tutmaq, Cənubi Azərbaycanda olan ingilis qoşununu Bakıya dəvət etmək idi. 300 zabit və əsgərdən ibarət ilk ingilis dəstəsi avqustun 4-də Bakıya gəldi.

Səhəri gün Qafqaz İsləm Ordusu

Əlahiddə Azərbaycan korpusu ilə birgə Qurd qapısı istiqamətindən hücumaya keçdi. Bakının işgaldən azad ediləcəyi üçün ilk cəhd uğurlu olmadı.

Britaniya ordusunun generalı Lionel Denstervil avqustun 17-də Bakıya qoşun yeritdi. Lionel Denstervilin Bakıda hərbi hissələrinin sayı təqribən 1000 əsgər və zabitdən ibarət idi. Ona Bakı neftinə sahiblənmək, Qafqaz İsləm Ordusunu şəhərə buraxmamaq tapşırığı verilmişdi.

Azərbaycanın bütün ərazilərində bolşevik-dəsnak silahlı qüvvələrinin zülmlərinə son qoymuldu. Milli Ordumuzun İbrahim ağa Usubov, Hüseyn-xan Naxçıvanski, Həmid Qayıtabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generallarının adları hərb tariximizə obədi yazıldı.